

Böyük fitri istedadı, dərin zəkəsi və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tarixi məzini bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, dünya elm və mədəniyyət xəzinəsinə öz dəyərli təhfələrini vermişər. Belə qadınlarımızın sayı çoxdur. Onlardan biri də görkəmli alim, bacarıqlı həkim, tanınmış ictimai xadim, gözəl və qayğılaşan ana, sədaqətlə ömür yoldaşı, etibarlı dost, səmimi insan Zərifə Əziz qızı Əliyevadır. Bu il xalqımız akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edir.

Zərifə xanımın dünyaya gəldiyi ailədə bütün yüksək əlaqəli keyfiyyətlər nəsildən-nəslə irsi olaraq keçmişdi. Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimlərindən olan Əziz Əliyev övladlarını mənəvi təmizliyə, paklılığı, nəcibliyə öyrətmış, milli ənənələrə uyğun tərbiyə etmişdi. Uşaqlıqdan bu ziyanlı ailədə iyiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanımı çox kömək etmişdi. Yüksək vətəndaşlıq ruhunun daşıyıcısı olmuş Əziz Əliyev haqqında qədirbilən insanlarımız çox oxuyub, çox eşidiblər. O, xalqı qarşısında ictimai məsuliyyətini dərinindən dərk edərək dövlətinə ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyüdüb ərsəyə getirmiş-

gi ilə göz həkimliyinə - oftalmologiya elminə bağlanmasıının bir səbəbi də ilk növbədə dövrün gerçəkliliklərindən irəli gələn sosial mənəvi tələbat idi. Həmin dövrde Azərbaycanda görmə orqanını zədələyən, ağır fəsadlara, hətta tam korluğa səbəb olan traxoma infeksiyon xəstəliyi geniş yayılsa da, ona qarşı təsirləri üsullar demək olar ki, yox idi. Ona görə bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə məsələsi təkcə oftalmologiya elminin deyil, bütövlük də respublika sohiyyəsinin qarşısında vacib problem kimi durdu. Belə bir zamanda Zərifə xanım Əliyevə traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkili ilə bilmüşdür.



Dövlət Həkimləri Təkmilləşdirme İnstitutunda bir sıra səmərəli elmi-tədqiqat işlərinin təşkilatçısı olmuşdur. Görkəmli alim burada otrafına istedadlı gənc həmkarlarını toplayaraq elmi-tədqiqat işlərini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bilmüşdür.

xışlarını "Həkimin yüksək vəzifəsi" və "Oftalmologianın aktual problemləri" monoqrafiyalarında geniş şərh etmişdir. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əse-

"Əvvəzolummaz insan haqqında povest" adlıdır.

Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda on ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyev ilə ailə qurması idi. Çünkü bu incə təbiətli, kövrək qadın öz zərif ciyinlərində dünyasöhrəti siyasetçinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şorflərə daşımış, Ulu Öndərin inam və etibarını hər adımda doğrultmuşdur. Birgə yaşadıqları o xoşbəxt illərdə Heydər Əliyev həmişə gərgin iş rejimi ilə gecə-gündüz işləmiş, xalqının gələcəyi yolunda ömrünü şam kimi oritmişdir. Ən ağır, ən təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını tək qoymamış, onun dayığına çevrilmişdir. Cəmiyyət həyatında fəal rol oynayan görkəmli alim ailəsinə son dərəcə bağlı olan gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına

yatırımda onun əvəzsiz rolü üçün mən bu gün Zərifə xanımın məzəri qarşısında baş eyirəm. On il keçədə, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədir. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələnilərlər, formalaşıblar". Bu bir insanın öz həyat yoldaşı və ömrünün sadıq sirdəsi haqqında etdiyi on böyük etirafdır.

Vətənə, valideynlərinə yüksək məhəbbət hissə bəsləyən, milli ruha, yüksək mənəvi keyfiyyətlərə malik uşaqların böyük boy-a-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün onun müqəddəs ailə çərəğini iki gözəl övladı, nəvərləri yandırır. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşıdan Prezident İlham Əliyev anası Zərifə xanımı dərin ehtiramla xatırlayaraq deyir: "Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünkü o hər peşəkar həkim, eyni zamanda çox xeyrəxalı insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömrü-gün yoldaşını olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri öziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi amam olmuşdur". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirilmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlinən gələnədir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınıni bütün dünyada ləyaqətlə temsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbeşəri ideallar əsasında yaşıdığını təcəssüm etdirir.

Artıq uzun illərdir ki, təmənmiş oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Hər dəfə bu gözəl insani xatırlayanda derin kədər hissi keçiririk.

Zərifə xanım Əliyeva bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdır. O, hər zaman əzələləri ilə Azərbaycana rəhbərlik edənə də cəmiyyətə yeni tendensiyalar getirirdi. Özü və ailəsi nümunə idi. Biz hər zaman deyirik ki, ailə cəmiyyətin nüvəsidir. Ulu Öndər öz şəxsi nümunəsi və ailə üzvlərinə olan münasibəti ilə yeni normaları, qaydaları, daha doğrusu, vaxtilə mövcud olmuş ziyanlılıq, alicənablılıq, qarşılıqlı anlaşılma, hörmət, yüksək insani-əxlaqi keyfiyyətləri yenidən aktuallaşdırıldı.

Böyük zəka sahibi olan Zərifə Əliyeva analıq vəzifəsinin öhdəsindən də çox gözəl golirdi.

O, hər zaman əzələləri ilə də səmimi olmuş, onlara dəst münasibəti bəsləmişdir. Zərifə xanım ömrü-gün yoldaşı Heydər Əliyev ilə birləşdə qolblarında daim Azərbaycan sevgisi yaşayır, vətənimizin qürüru sayılan əzələlər yetişdirmişler.

Zərifə xanım özünə xas olan xeyrəxalıq, alicənablılıq, insan-

sevərlik, səmimilik kimi xüsusiyyətlərini əzələlərinə da tövürmüdü. Onun təmkinliliyi, səbirliliyi, dürüstlüyü, düşünəcisi, ağılı, savadı və digər müsbət xüsusiyyətləri əzələlərinin seqədikləri tarixi fikirlərə mütləq nəzər salmalıdır.

Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alımı hesab edirəm. Oftalmologiyada o, birnömrəli idi". Akademik N.Puçkovskaya "xeyrəxalıq Zərifə xanımın həyat terzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkinə onu "nəciblik və mənəvi paklıq timsali" adlandırıb. Professor V.V.Şmelyeva deyib: "Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazmam olsaydım, heç şübhəsiz ki, onu

Şəxsiyyəti də, peşəsi də işıqlı idi

dir. Üzeyir bay Hacıbəyli, Müslüm Maqomayev, Əbülfəz Qarayev, Miresədulla Mirqasimov, Bülbül və başqa böyük şəxsiyyətlər ruhən bu ailənin yaxınları olublar. Geniş ensiklopedik biliyə malik Zərifə xanım da belə yüksək mənəvi dəyərlər zəminində yetişmişdir.

Zərifə xanımın anası Leyli xanım ləyaqət tecəssümü ididir. Həyat tərziə görə çox sadə davranmayı seven bu qadın qızlarına da həyatda tovazökar olmaq mədəniyyəti aşılmışdır. Və çox maraqlı idi ki, bu ailənin hər bir üzvü müsiki alətlərindən ifa etməyi bacarırdı. Mərhum akademik M.Topçubaşov Əziz Əliyevi təkcə tibb xadimi deyil, "cəmiyyəti müalicə edən həkim" deye çağırardı. Zərifə xanım temkinli, sabırlı, dözümlü idi. Biliyi, bacarığı, müdrik səhəbələri, səmimi, xoş roftarı, ətrafindakılara mərhamət ilə hamının rəğətini qazanmışdır. Zərifə xanım Əliyeva atasının - görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. İstedəndə alimin sohiyyə sahəsini, xüsusən də oftalmologiyani seçəmisi daxilindən, mənəvi dünyasından, insanlara həssas münasibətdən irəli gəlirdi.

Zərifə Əliyeva Azərbaycan sohiyyəsi sahəsində silinməz iz buraxmışdır. O, səhərətli alim, görkəmli oftalmoloq kimi Azərbaycan elminə öz təhfələrini verməklə gənc oftalmoloqların inkişafı namənə də çalısmışdır. Novator alimin zəngin elmi irsi, öz sahəsi üzrə apardığı tədqiqatlar, mülliifi olduğu əsərlər ölkəmizin tibb sahəsinin genişləndərən inkişaf etməsində çox mühüm əhəmiyyət kəsdir. Alimin əsərləri oftalmoloqların daim müraciət etdiyi, yaşanan zaman dan asılı olmayaq onları qane edən, biliyi və təcrübələrinin artırmaga kömək göstərən dərsliklərdir. Akademik Zərifə xanımın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtması və öz dəst-xəti ilə hər zaman seçilməsi də onun fərqliliyindən, qabiliyyətindən xəbər verirdi.

Qeyd etmək lazımdır ki, Zərifə Əliyevanın bütün varlı-

lıno və həyata keçirilməsinə ədalət dəstək verirdi. Konkret műalicə təcrübəsindən oləvə Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlarla məruzələr oxuyur, əhalı arasında maarifləndirmə tədbirlərindən yaxından istirak edirdi. Həmin dövrə respublika regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin səmərəli müalicəsi üsullarını, profilaktika tədbirlərini işləyib hazırlamaq da ciddi tələbata çevrilmişdi. Zərifə xanım nursuz gözlərə işiq paylaşımaq, insanlara həyat eşqini qaytarmaq arzusunda idi.

Görkəmli alim yerinə yetiridi elmi istiqamətlərinə nəticələrinə əsasən, 1959-cu ildə "Traxomanın digor terapiya üsulları ilə birləşdirilməsində müalicəsi" mövzusu üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri naməzdi elmi dərəcəsinə yiyələnmişdir. Onun təkif etdiyi müalicə metodunun tezliklə respublikada tətbiqinə başlanılmış və beləliklə, ciddi bir göz xəstəliyinin həllində əsaslı dönüşə nail olmuşdur. Bu baxımdan dünya oftalmoloqlarları traxomanın sosial xəstəlik kimi ləğvində Zərifə Əliyevanın təxəliyi xidmətlərini bu gün də böyük ehtiramlı qeyd edirlər.

Coxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanımın Azərbaycanın bir sira kimya müəssisələri işçilərinin görəmə orqanının vəziyyəti" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək asıl elm xadimi olduğunu bir daha təsdiqləmişdir. Dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, bu sahədə ilk fundamental tədqiqatlardan biri kimi dəyərləndirilmişdir. 1977-ci ilin əvvəlindən tibb elmləri doktoru elmi adına laiyəq görülən Zərifə Əliyeva Ə.Əliyev adına Azərbaycan

Zərifə xanım Azərbaycanın oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun seyi və təşəbbüsü ilə ölkədə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdır. Alimin elmi fealiyyətini yüksək qiymətləndirdi. Ulu Öndər Heydər Əliyev demisişdir: "Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də gözün müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyani bir elm kimi meydana atıbdır. İkinci, Zərifə xanım çalısbı ki, bizim gələcək nəsiləri irsi xəstəlikdən xilas etsin, sağlamlasın". Zərifə xanım nadir sahə olan iridodiagnostika və iridoterapiya problemləri ilə də ciddi maşqul olmuş, həmin sahəyə dair iki monoqrafiya hazırlanmışdır. Bu monoqrafiyalardan "Iridodiatognostikanın əsərləri" Bakıda, "İridodiagnostika" isə 1988-ci ildə Moskva nəşr olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiagnostikaya aid kitablar ilk dəfə Zərifə xanım Əliyeva tərəfindən yazılmışdır.

İstə Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenar iclaslarında etdiyi məruzələr, istərə də digər çıxışlarında Zərifə xanım özünü natiqlik istedadını göstərmişdir. Müxtəlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olunmuş məruzələr, isərət-istəməz məruzəçinin folsəfəye, sohiyyəye aid ədəbiyyatı dərinindən bildiyi hiss olunurdu. Zərifə xanım uzun müddət Sülh Müdafia Komitəsinin sədr münəvivini, Azərbaycan "Bilik" Cəmiyyətinin üzvü, Oftalmoloqların Elm Cəmiyyətinin Rayasət Heyətinin üzvü, "Oftalmologiya xəbərləri" jurnalının redaksiyasının üzvü olmusdur. Əlbəttə, bütün bunnular çoxlu enerji tələb edirdi, lakin Zərifə Əliyeva üçün bu gərginlik adı hal idi.

Elmi fealiyyətində etika və tibbi deontologiya məsələlərinə də xüsusi yer verən gərginlik adı hal idi. Zərifə xanımın əzələlərinin inkişafı namənə də çalısması və təcrübələrinin artırılması dərslərində tibb elmləri doktoru elmi adına laiyəq görülən Zərifə Əliyeva Ə.Əliyev adına Azərbaycan

rində dərəfətən şəkildə eks olunmuşdur. Alim haqı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyini onun xəstəyə münasibətinin müyyənolşdırıb başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düşərək olmuş insanla səhəbet etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicedən yanaşsaq, deyə bilerik ki, Heydər Əliyev fenomenal insan idi. O, müxtəlif dövlət orqanlarında çalışanda da, sovet dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik edənə də cəmiyyətə yeni tendensiyalar getirirdi. Özü və ailəsi nümunə idi. Biz hər zaman deyirik ki, ailə cəmiyyətin nüvəsidir. Ulu Öndər öz şəxsi nümunəsi və ailə üzvlərinə olan münasibəti ilə yeni normaları, qaydaları, daha doğrusu, vaxtilə mövcud olmuş ziyanlılıq, alicənablılıq, qarşılıqlı anlaşılma, hörmət, yüksək insani-əxlaqi keyfiyyətləri yenidən aktuallaşdırıldı.

Xəstələrə dünya işığı bəxş etmiş Zərifə xanım Əliyeva gələcəyimiz olan uşaqları bir ana kimi sevir, onlara xüsusi qayğı və nəvazışla yanaşırırdı. O deyirdi ki, uşaqlıq çağları hər bir kəsin özünü dərk etməsində həllədici mərhələdir və ömrü boyu müräciət etdiyi uşaqlıq dünyasını heç nə ilə əvəz etmək mümkün de